

**Bir sözün davası: “Qeybi Xəzanədəndir”,  
yoxsa “Qeyri Xəzanədəndir?”**

**Qardaşxan Əzizxanlı**  
Xəzər Universiteti. Azərbaycan.  
E-mail: gardashxan.eziz@gmail.com

**Annotasiya.** Məqalədə XVIII əsrə yaşmış böyük Azərbaycan şairi Molla Panah Vaqifin “Sevdiyim ləblərin yaquta bənzər” misrası ilə başlayan məşhur qoşmasında ilk bəndin son misrasının bütün mövcud nəşrlərdə “Hər biri bir qeyri xəzanədəndir” kimi çap edilməsi yanlış sayılır. Hesab edilir ki, misra “Hər biri bir qeybi xəzanədəndir” şəklində olmalıdır. Məqalədə məntiqi müddəələrlə və elmi dəllillərlə irali sürülmə fikir əsaslandırılır.

**Açar sözlər:** Molla Panah Vaqif, qeybi, qeyri, xəzanədəndir

**Məqalə tarixçəsi:** göndərilib – 07.06.2022; qəbul edilib – 17.06.2022

**Discussions around one word: “From the treasure of spiritual world”,  
or “From different treasure?”**

**Gardashkhan Azizkhanly**  
Khazar University. Azerbaijan.  
E-mail: gardashxan.eziz@gmail.com

**Abstract.** Article considers the printing of the last hemistich “Har biri bir gayri khazanadandır” (Each one is from different treasure) of the first stanza of famous qoshma (poetry genre) starting with the hemistich “Sevdiyim, lablarin yaguta banzar” (Sweetheart, your lips resemble ruby) by great Azerbaijani poet Molla Panah Vagif who lived in XVIII century in all existing editions wrong. The article considers that the hemistich must be “Har biri bir gaybi khazanadandır” (Each one is from the treasure of spiritual world). The article supports suggested idea with logical propositions and evidence-based academic arguments.

**Keywords:** Molla Panah Vagif, spiritual world, different, treasure

**Article history:** received – 07.06.2022; accepted – 17.06.2022

**Giriş / Intorduction**

Bir sözün davası az düşməyib. Dəvəsi tapılıb da, tapılmayıb da.

Nəsimi fəlsəfi yaradıcılığına açar qəzəlində “Məndə sıgar iki cahan” deyib, yoxsa “Məndə sıgar ikən cahan?”

Nəsimi düşüncəsi, fəlsəfəsi hansı fikrə daha çox rəvac verir?

Füzuli lirikasına canı tak yaxın “Məni candan usandırdı” qəzəlinin məqtə beytində mətləsin-də olduğu kimi “usamzmazı” olar, yoxsa “uslanzmazı”?

Füzuli kimi ustad sənətkarın bir poetik mətnində eyni mənəni verən sözü iki dəfə işlətməsi nə dərəcədə ağlabatdır?

Bəli, böyük şairlərin hər kəlməsi qiymətlidir; o bu kəlməni necə deyib, nə cür deyərdi, ya-xud belə deyərdimi?

Misal çəkilmiş bu mübahiseli sözlər barədə tədqiqatçıların əsaslandırmaları bəlli olduğundan artıq məlum yekun qənaatlılar üzərində dayanmırıq.

### Əsas hissə / Main Part

Biz Molla Pənah Vaqifin "Sevdiyim, ləblərin yaquta bənzər" [1, s.110] misrası ilə başlayan məşhur qoşmasında ilk bəndin son misrasının göstərdiyimiz mənbədə və göstərmədiyimiz müxtəlif nəşrlərdə, həmçinin dənək olar ki, bütün internet resurslarında "Hər biri bir qeyri xəzanədəndir" şəklində dərc edilməsini yanlış sayırıq. Bizcə, Molla Pənah Vaqif "qeybi xəzanədəndir" deyərdi, yəni sədəf ağızından çıxan sözlərin hər biri ilahidən olan, görünməyən, sanki sırlı-sehirlər bir xəzinədəndir və bu "qeybi xəzanədən" gelən hər söz sanki şairə vəhy, müqəddəs pişilti, ecazkar ilham təsiri bağışlayır. Burada M.P.Vaqif qiymətli daş-qasa saxlanılan dövlət, şah xəzinələrindən fərqli, qeybdə olan elə bir saxlanan danışır ki, bu xəzinəni "qapıları", yəni sevdiyinin – ləbləri (dodaqları) yaqutdan, dişləri dürdənədəndir. Bu "qapıların" açıldığı yol – ağızı (dəhəni) da sədəf-dənəir. Sevgili gözələrin görünən dodağı, dişi, ağızı bizim görüb-bildiyimiz qiymətli daş-qasa bənzədir. İndi gör görülməsi mümkün olmayan "qeybi xəzanədən" olan sözlər hansı ləl-cavahiratdır? Yəqin ki, bizm eşidib-bildiyimiz bahalı daş-qasaların heç biri dəyərdə o sözlərlə müşayisəyə gəl bilməz. Axi həmin sözlər ilahidən – "qeybi xəzanədən" dir.

"Qeyri xəzanədəndir"ı isə Vaqif olan Molla Pənah deməzdi, desə-desə, Vaqif adlanan sıradan minnlərlə adadan biri, ya elə hər biri deyərdi, deyə bilərdi.

Baxın, nəşrlərdə geden bizim yanlış sayıdığımız variantda beyt belə mənaya gəlir: "Sədəf dəhənidən çıxan sözlərin hər biri bir başqa (özgə, ayrı, digər) xəzinədəndir". Bir də sorusuruq, Molla Pənah Vaqif kimi son dərəcə obrazlı dilə malik olan bir şair heç bir poetik çəkisi, səmbali olmayan belə bir fikirlə sevdiyini tərənnüm edərdimi?

Hələ biz "qeyri xəzanədəndir" in qeyri-xəzinə, xəzinə olmayan çaları barədə danışmırıq. Halbuki burada da bir defis işarəsi bu variantın "qanının arasına girir" (məs.: "qeyri-ixtisas" tələbələri və s.).

Təəssüflər olsun ki, sözü gedən yanlışlıq "Azərbaycan ədəbiyyatı tarixi" (I c., 1960), M.P.Vaqifin "Əsərləri" (1957, 1968), M.P.Vaqifin "Şerləri" (1988) və s. kimi kitablardan başlayıb, şairin latın əlifbası ilə dərc edilən əsərlərində, o cümlədən Anarın "Min beş yüz ilin oğuz şeiri" ndə (2017) davam edir.

Bunu da yada salaq ki, tədqiqatçıların yekdil rəyinə görə, M.P.Vaqifin edamından sonra onun əlyazmaları yandırılmış və onun müxtəlif janrlarda yazdıqları bizi ağızzdan-ağıza, dildən-dila gəlib çatmışdır ki, sonradan yazıya alınan şeirləri yananın, necə deyərlər, "insafına" qalib, yaddaşı, bilgisi əsasında cünglərə, müzeylərə, müxtəlif məxəzələrdə yer alıb.

Araşdırma obyektimiz olan deyimin mənasına görə onun necə ola biləcəyi fikri əlimizdə əsas olsa da, sonradan ölməz "O olmasın, bu olsun" filmində ustad xanəndə Xan Şuşinskiyin M.P.Vaqifdən oxuduğu məlum qoşmadan həmin ifadəni "qeybi xəzanədəndir" kimi oxuması qənaatimize əminliyimizi daha da möhkəmləndirir.

Araşdırma zamanı daha bir elmi məqalə karımıza gəldi və bizdən ötrü bu məsələyə nöqtə qoymuş oldu. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbəyiroğlu "M.P.Vaqifin əsərlərinin ilk qaynaqları" [2, s.50-55] adlı məqaləsində bu səhvi A.Berjenin Almaniyaniñ Laypsiş şəhərində 1867-ci ildə çap etdiridiyi "Qaf-qaz və Azərbaycanda məşhur olan şüəranın əşarəsinə məcməudir ki, Adolf Berje sahibcənabının ehtimamı ilə mətbə olunubdur" kitabında "qeyri xəzanədəndir" kimi getməsi ilə əlaqələndirir. Belə ki, bütün sonrakı nəşrlər A.Berjenin səhvini təkrarlamışlar. Əslində isə, həmin söz birləşməsi Mirzə Yusif Qarabağının "Kitabi-məcmuciyyət-divanı-Vaqif və digar müásirin" (1856) əsərində "qeybi xəzanədəndir" şəklində verilmişdir.

Ərəb qrafikası ilə yığılan kitabda əlyazmadaki "qeybi" (جَيْبِيٰ ) sözündə olan "b" hərfi nöqtəsi çox ehtimal ki, oxunmamış və ya düşmüş və hərf yanlış olaraq "r" şəklində (جَيْرِيٰ ) çap olunmuşdur.

### Nəticə / Conclusion

Bir sözlə, sağlam düşüncə və təhlil M.Y.Qarabağiyə əsaslanmanın doğru olduğunu təsdiq edir.

Bu məsələnin, fikrimizcə, yenidən gündəmə gətirilməsinin əhəmiyyəti ondadır ki, problem həllini tapmayıb, yəni nəşrlər, sonra da həmin nəşrlərə əsaslananların əksəriyyəti hələ də məlum ciddi səhvi təkrarlarla.

İndi birçə qalır yeni nəşrlərdə, habelə hər kəsin müraciət etdiyi internet məkanında bu səhvi aradan qaldırmaq.

### Ədəbiyyat / References

1. Vaqif M.P. Əsərləri. Şərq-Qərb, Bakı: 2004.
2. Məmmədbəyiroğlu, Ə. (2017). M.P.Vaqifin əsərlərinin ilk qaynaqları. "Molla Pənah Vaqif: sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri" XV ənənəvi respublika elmi-nəzəri konfransının materialları.

### Разногласия по поводу слова: «исчезнувшая сокровищница» или «другая сокровищница»

#### Гардашхан Азизханлы

Доктор философии по филологии  
Университет Хазар. Азербайджан.  
E-mail: gardashhan.eziz@gmail.com

**Резюме.** В статье утверждается, что во всех существующих изданиях знаменитое стихотворение жившего в XVIII веке великого азербайджанского поэта Молла Панах Вагифа начинающееся строками «Любимые уста подобны рубинам» последняя строка первого куплета неверно читается как «Каждая из другой сокровищницы», хотя предполагается, что эта строка должна читаться как «Каждая из исчезнувшей сокровищницы». Обоснованность этого предположения подтверждается в статье логическими положениями и научными аргументами.

**Ключевые слова:** Молла Панах Вагиф, исчезнувший, другой, сокровищница